

Azərbaycan bundan sonra qalib dövlət kimi əbədi yaşayacaq!

Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır.

Heydər ƏLİYEV
Ümummilli lider

Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı şəhidlərimizin qisasının döyüş meydanında alındığını, qanlarının yerdə qalmadığını, bunun onların yaxınları, qohumları, bütün Azərbaycan xalqı üçün təsəlli olduğunu bildirib. Dövlətimizin başçısı daha sonra Vətən müharibəsində parlaq qələbəmizlə azad edilən Qarabağda, Şuşada keçirilən bu tarixi toplantını Zəfər qurultayı adlandırdığını da vurğulayıb: “İlk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir”.

Ölkə rəhbəri çıxışında Azərbaycan xalqının Vətən savaşında əldə edilən parlaq qələbədən sonra müzəffər xalq kimi əbədi yaşayacağına, dövlətimizin qalib dövlət kimi tanınacağına əminliyini diqqətə çatdırıb və bunun Azərbaycan vətəndaşları, eləcə də xaricdə yaşayan soydaşlarımız üçün böyük xoşbəxtlik olduğunu deyib. Eyni zamanda, sözlərinə bu tarixi missiyanı gerçəkləşdirən qəhrəman övladlarımızın tarix, xalq, Vətən qarşısında misilsiz xidmətlər göstərdiklərini əlavə edib: “Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”.


Prezident İlham Əliyev nitqində qurultayın Şuşada keçirilməsini şərtləndirən məsələyə də aydınlıq gətirib. Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının ilk

qurultayının 2001-ci ildə keçirildiyini, həmin toplantıda dahi şəxsiyyətin dərin məzmunlu çıxışında bir sıra mühüm məsələlərlə yanaşı, Qarabağ problemi ilə bağlı fikirlərin də diqqətə çatdırıldığını, dahi şəxsiyyətin Azərbaycanın öz ərazi bütövlüyünü gerçəkləşdirəcəyinə, işğal altında olan torpaqların düşməndən təmizlənəcəyinə, məcburi köçkünlərin öz dedə-baba

torpaqlarına qaytarılacaqlarına əminliyini ifadə edən fikirlərini də xatırladı. Ölkə rəhbəri ulu öndərin davamçıları, Azərbaycan Prezidenti tərəfindən bu sözlərin İkinci Qarabağ müharibəsində parlaq qələbəmizlə gerçəyə çevrildiyini, Dünya Azərbaycanlılarının indiki qurultayının mütləq Şuşada keçirilməsi zərurətinin də, bax, bu məqamla bağlı olduğunu qeyd edib:

“Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşılar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.

(ardı 4-cü səhifədə)



Azərbaycan bundan sonra qalib dövlət kimi əbədi yaşayacaq!



Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

(əvvəli 1-ci səhifədə)

Qarabağın işğaldan azad edilməsi tarixi missiya idi

Dövlətimizin başçısı nitqində vurğuladığı kimi, Qarabağ münaqişəsinin həll edilməsinə, torpaqlarımızın erməni faşizminin əsarətindən xilas olunmasına ölkə Prezidenti fəaliyyətində daim prioritet istiqamət kimi yanaşıb. Dövlətimizin başçısı istər işğal illərində, istərsə də postmünaqişə dövründə bu məsələnin ədalətli şəkildə reallaşmasına bütün gücünü, bilik və bacarığını yönəldib. Əlbəttə, haqq mübarizəsində, qələbənin qazanılmasında xalq-Prezident birliyi, dünya azərbaycanlılarının bu məqsəd ətrafında sıx birləşməsi başlıca amilə çevrilib, qarşıya qoyulan müqəddəs vəzifənin gerçəkləşdirilməsini şərtləndirib. Təbii ki, Prezident İlham Əliyevin ordu quruculuğunun sürətlə aparılmasını, silahlı qüvvələrimizin beynəlxalq standartlara uyğun qurulmasını, bununla bərabər, gənc nəslin vətənpərvərlik, düşməne nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunmasını, respublikamızın güclənməsi naminə davamlı iqtisadi islahatların reallaşdırılmasını diqqətdə saxlaması xalqımızı qələbəyə, uğura addım-adım yaxınlaşdırıb və nəhayət, 30 illik mənasız danışıqlar başa çatıb. Haqq-ədalət, beynəlxalq hüquq, BMT-nin məlum qətnamələri hərbi güc yolu ilə həllini tapıb. Azərbaycan bununla da bütün dünyaya böyük və güclü xalq olduğunu nümayiş etdirib, heç vaxt işğalla barışmaq fikrinə düşmədiyini sübuta yetirib.

Dövlətimizin başçısı çıxışında diqqətçəkən bir məqama da toxunub, Ermənistanın, nəhayət, XXI əsrdə qonşu dövlətin torpağının böyük hissəsini işğal altında saxlamağın mümkünsüzlüyünü anlayacağını vurğulayıb: “Ancaq əfsuslar olsun ki, həm Ermənistan rəhbərliyi, eyni zamanda, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar fərqli fikirdə idi və uzun sürən – 30 ilə yaxın davam edən danışıqlar, sadəcə olaraq, bu işğalı əbədləşdirmək, Ermənistanın işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Əlbəttə, biz heç vaxt buna razı ola bilməzdik və Vətən müharibəsindəki göstərdiyimiz iradə, qətiyyət, döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha göstərdi”, –deyə, bildirib.

Beləliklə, istər işğal dövründə, istərsə də müharibə günlərində Ermənistanla ədalətsizliyi bölüşən qüvvələrin hərəkətləri göstərdi ki, Azərbaycan təkcə qəsbkarla, dünya erməniliyi ilə deyil, həm də bu ölkənin himayədarları ilə müharibə aparıb və bu mübarizədə parlaq qələbə əldə edib. Bax, elə buna görə də dövlətimizin başçısının qurultayda xatırladığı kimi, savaşa tarixi əhəmiyyətə malik zəfər qazanılıb: “Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, bilərəkdən ölümə gedirdilər Vətən uğrunda”.

Tarixi zəfər xalq-iqtidar vəhdəti sayəsində reallaşdı

Prezident İlham Əliyev nitqində qurultay iştirakçılarının toplaşdığı Şuşanın işğaldan azad olunmasından bəhs edərkən, bu şəhərin Azərbaycan Ordusunun sücaəti, misilsiz qəhrəmanlığı ilə geri alındığını bildirib. Ölkə rəhbəri çıxışının bu məqamında gənclərimizin döyüşlərdə göstərdikləri fədakarlıqlara da diqqət çəkib, İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyətinin gənc nəslin nümayəndələri olduğunu vurğulayıb: “Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdilər, amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı...”.

Ordumuzun müharibədə ləyaqətlə davrandığını deyən ölkə rəhbəri, eyni zamanda, xatırladı ki, Azərbaycan Ermənistandan fərqli olaraq, XXI əsrdə necə savaş apardığını, döyüşlərdə müasir üsullara üstünlük verdiyini, mülki əhaliyə, infrastrukturaya heç bir xətər yetirmədiyini, cəmi 44 gün ərzində Ermənistan hərbi birləşmələrini tamamilə sıradan çıxardığını bütün dünyaya nümayiş etdirib. Bu uğur, zəfər isə xalqımızın böyüklüyü, qələbəyə inamı, xalq-iqtidar vəhdəti və bütün dünya azərbaycanlılarının birliyi sayəsində reallaşdı.

Beləliklə, Azərbaycan Vətən müharibəsi getdiyi günlərdə 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etdi. Noyabrın 8-də isə Şuşa düşməndən təmizlənəndən sonra Ermənistan rəhbərliyinin müharibəni davam etdirməyə gücü çatmadı. Məhz buna görə də işğalçı ölkə uçurum kənarında qaldığını anlayıb 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu və Azərbaycan bir güllə belə atmadan düşməndən Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri qaytardı.

Uzun illər davam edən səmərəsiz danışıqlarla nəticəsiz qalan münaqişə, nəhayət, təkbaşına, heç bir vasitəçi olmadan hərbi-siyasi yolla aradan qaldırıldı. İşğalı əbədləşdirmək üçün yaradılan və hər zaman qeyri-müəyyən vəziyyətdə olan Minsk Qrupunun isə heç bir əhəmiyyət daşımayan səfərləri başa çatdı.

Qeyd edildiyi kimi, müharibə zamanı ordusunda kütləvi fərarilik hökm sürən Ermənistan savaşda rüsvayçı məğlubiyyətlə üzləşdi, silah-sursatının, texnikasının böyük hissəsindən məhrum oldu, dağıdıldı, bir hissəsi də Azərbaycan tərəfindən qənimət kimi götürüldü.

Erməni vandalizmi sərhəd tanımır

Azərbaycan Prezidenti nitqində erməni vandalizminin cinayət əməllərinə də toxundu. Dövlət başçısı istər 30 illik işğal dövründə, istərsə də müharibədən sonra qəsbkarın torpaqlarımızı tərk edərkən törətdiyi barbarlıqlar haqqında ətraflı danışdı. Ölkə rəhbəri fikrinin təsdiqi üçün diqqəti

Azərbaycanın qədim mədəniyyət paytaxtına yönəltdi: “Bu gün Şuşaya gələn hər bir insan, hər bir azərbaycanlı görür ki, Şuşa Azərbaycan şəhəridir. Əgər belə olmasaydı, Şuşa belə ağır vəziyyətdə olmazdı. Siz, indi buraya gələn qonaqlar müharibədən ilayırı keçəndən sonra gəlersiniz. Əgər müharibədən dərhal sonra gəlsəydiniz, görərdiniz ki, nə vəziyyətdədir. Hələ də dağılmış vəziyyətdədir. Ancaq Şuşa bərpa olunur, Şuşa dirçəlir və Şuşanın dirçəlməsi ilə bağlı gedən işlər çox genişmiqyaslıdır və bu haqda sizə məlumat veriləcək”.

Prezident İlham Əliyev daha sonra qurultay nümayəndələrinə ermənilərin işğal dövründə bütün yaşayış sahələrimizə, o cümlədən Şuşaya düşmənin münasibəti barədə məlumat verdi. Ölkə rəhbəri həmin vaxt şəhərdə cəmi 1800 nəfər yaşadığını, bunun 90 faizini hərbcilər və onların ailə üzvlərinin təşkil etdiyini bildirdi. Dövlətimizin başçısı həmçinin ermənilər tərəfindən Şuşada heç bir tikinti-quruculuq işlərinin görülmədiyini, əksinə, vəhşicəsinə tarixi binaların tamamilə dağıdılıb xaraba qoyulduğunu, 17 bulağın qurudulduğunu, məscidlərin təhqir edildiyini, söküldüyünü, sarayların, necə deyirlər, iz-tozunun silinməyə çalışıldığını qeyd etdi.

Azərbaycan Prezidenti nitqində vurğuladığı kimi, Ermənistan işğal dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təbii sərvətlərimizi talamaqla bərabər, kənd və şəhərlərimizi də Yer üzündən silib. Tamamilə dağılan Ağdam xarici ekspertlər, jurnalistlər tərəfindən Xirosimaya bənzədilib. Bütün infrastruktur sistemi dağıdılıb, yaşayış evləri, inzibati binalar sökülərək, daşları satılıb. Mədəni-tarixi abidələr xaraba qoyulub. Məzarlıqlardakı qəbirlər qazılaraq, dünyasını dəyişən insanların qızıl dişləri çıxarılıb. Vətən müharibəsindən sonra hər bir xarici qonaq bütün bu rəzilliyyəni, vəhşiliyyəni, barbarlığın şahidi olub.

Bax, elə bu erməni rəzilliyyəinə görə, dövlətimizin başçısı qurultayda haqlı olaraq bildirdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsində təkcə işğalçını yox, faşizmi də məhv edib. Vətən savaşını günlərində də düşmənin cəllad xarakterini bir daha biruzə verərək, şəhərlərimizi ballistik raketlərlə atəşə tutub, dinc sakinlərimizi qətlə yetirib. “Tocka-U”, “SCUD”, “İskəndər-M” silahları ilə Şuşada böyük dağıntılar törədib.

“Ermənistan İkinci Qarabağ müharibəsinin tarixçəsini yaddan çıxarmamalıdır”

Prezident İlham Əliyev nitqində Azərbaycanın parlaq qələbəsi ilə Cənubi Qafqazın erməni faşizmindən xilas olunduğuna baxmayaraq, Ermənistanda hələ də onun təzahürlərinin nəzərə çarpdığını, işğalçı ölkə, bəzi dövlətlərin müəyyən dairələri və dünya erməniliyi tərəfindən respublikamızın hədələndiyini bildirib: “Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Biz gücümüzü artırıbmışıq. İlyarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. Bu işlərin bir

hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması - bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var və biz hər an erməni faşizmini, - əgər bir daha baş qaldırsa, - əzməyə hazır olmalıyıq və hazırıq. Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür və heç vaxt bunu unutmamalıdır”.

Dövlətimizin başçısının vurğuladığı kimi, İkinci Qarabağ savaşından sonra da ordu quruculuğu uğurla davam etdirilib. İşğaldan azad olunan ərazilərimizdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınıb. Bu sahəyə xüsusi önəm verilməsi hərbcilərin xidmət şəraitini daha da yaxşılaşdırmaq, bütün bölgələrdə əksər hərbi hissələri standartlara uyğun qurmaq məqsədi daşıyır.

Hadrut qəsəbəsində bir müddət bundan əvvəl yeni hərbi hissənin açılması da bunun bariz ifadəsidir. Yeri gəlmişkən, həmin hərbi hissənin açılması bu bölgə üçün strateji əhəmiyyət daşıyır. Əvvəla ölkənin təhlükəsizliyini qoruyur, digər tərəfdən azad edilən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid ərazidə yerləşir. Eyni zamanda, bu hərbi hissənin fəaliyyətə başlaması Azərbaycanın müharibədən sonra ordu quruculuğu prosesini dayandırmadığını və orduya ayrılan xərclərin azalmadığını, əksinə, artırıldığını göstərir.

Müharibədən sonra imzalanan yeni kontraktlar da uğurla icra edilir. Belə ki, yeni müqavilələr əsasında artıq Azərbaycan Ordusunun təchizatı üçün respublikaya ən müasir silahlar, texnikalar gətirilir və dünya da bundan xəbərdardır.

Prezident İlham Əliyev Hadrutda yeni hərbi hissənin açılışı mərasimində bununla bağlı deyib: “Biz bunu heç vaxt gizlətmirdik və işğal dövründə hərbi paradlarda dəfələrlə nümayiş etdirmişdik. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbcilərin maaşlarının artırılması, – bütün bunlar göz qabağındadır, - onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Əksinə, müharibə təcrübəsi bizə göstərdi ki, güclü yerlərimiz haradadır və qüsurlarımız haradadır. Müharibə dövründə qüsurlarımız çox deyildi, amma olub. Ona görə müharibə bizim üçün əvəzolunmaz təcrübə idi. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır...”.

Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Hadrutda fəaliyyətə başlayan hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando Briqadasının yaradılması Azərbaycan üçün yenilikdir. Respublikamızın digər ərazilərində də artıq komando briqadaları yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadirdir.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Kəlbəcər və Laçın rayonlarında hərbi obyektlərin də istifadəyə verilməsi Vətən müharibəsindən sonra ordu quruculuğu ilə bağlı görülən işlər sırasında xüsusi önəm daşıyır. Bu, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yüksək dağlıq ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğının bariz ifadəsidir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”